

"Bakının azad edilməsi başla bədənin birləşməsi idi"

15 Sentyabr Bakının işğaldan azad olunduğu gündür. "Ədalət" qəzetiinin "Dəyirmi masa"ında bu günün əzəmətindən danışacaqıq. Tarixi vərəqləyib 15 Sentyabrdan sonra daha da möhkəmlənən Türkiyə-Azərbaycan qardaşlığından da bəhs edəcəyik. Qonaqlarımız tarix elməri namızədi, dosent Boran Əziz və tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədovadır.

-15 Sentyabr tariximizdə müstəsna əhəmiyyət daşıyan bir hadisədir. Bu tarixlə bağlı fikirlərinizi öyrənmək istərdim...

B. Əziz: "28 Maydan sonra Azərbaycan tarixində ən böyük bayram 15 Sentyabrdır. Əger 28 Mayda Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışsa, 15 Sentyabr Rəsulzadənin sözleri ilə demiş olsaq, Cümhuriyyətin yaşama qabiliyyətinə malik olmasını sübut etlədi. Həm Məhəmməd Əmin Rəsulzadənin, həm də Fəteli xan Xoyskinin söylədiyi kimi, Bakının azad edilməsi başla bədənin birləşməsi idi. Bu baxımdan deməliyəm ki, Azərbaycanın dövlətçilik tarixi era-mızdan əvvəl 3-2-ci minilliklərdən başlasa da, heç bir zaman torpağımızda adı Azərbaycan, paytaxtı Bakı olan bir dövlət olmuşdur.

Tarixdə ilk dəfə paytaxtı Bakı, adı Azərbaycan olan bir dövləti ilk dəfə Rəsulzadə və onun qəbri nurla dolmuş silahdaşları yarada bildilər.

Bakının yadelli işgalçılardan azad olunması Azərbaycan tarixində çox əhəmiyyətli bir hadisədir. Bolşevik Rusiyası Bakını, ümumiyyətlə, Azərbaycana aid hesab etmirdilər. Məsələ burasındadır ki, çar Rusiyası Azərbaycanı işgal etdikdən sonra Bakıya, əvvəller burada bir nəfər də olsun, rus olmadığı halda, rus əhalisi köçürülmüşdü. Bu şəhəri faktiki olaraq özünükləşdirmişdilər.

Həmin dövrdə Bakı şəhərinin əhalisinin üçdə ikisi qeyri-azərbaycanlı idi. Bu baxımdan Bakını Azərbaycanın əlindən tamamilə almaq üçün Bolşevik Rusiyası Almaniya ilə müqavilə də imzalamışdı. Müqaviləyə görə, Bakıdan çıxarılan neftin 25 faizi almanlara verilməli idi və nəticədə almanlar öz müttəfiqi olan Osmanlı orudusuna Bakını yadelli işgalçılardan azad etməyə mane olmalı



idilər. Bütün bu çətinliklərə-hemin dövrə Bolşevik Rusiyasının, Almanyanın və digər dövlətlərin manelerinə baxmayaraq Osmanlı ordusu ilə Azərbaycan Korpusu birlikdə Bakını yadelli işgalçılardan azad etdilər. Ona görə deyilir ki, bu çox tarixi əhəmiyyətli bir hadisədir".

F. Əhmədova: "15 sentyabr 1918-ci il Azərbaycanın təkcə öz paytaxtına deyil, həqiqi istiqlaliyyətinə qovuşduğu gün olmuşdur. Bakını Azərbaycandan ayırmak cəhd 100 il önce də olub və sovetlər dönməmində də buna səylər edilib. Diplomatiyanın həll edə bilmədiyi "Bakı məsəlesi"ni Qafqaz İslam Ordusunun əzmkarlığı gerçəkləşdirdi.

Bu əzmkarlıq Almaniya ilə Sovet Rusiyasının Bakı üzərindəki sövdələşməsini altıştı etdi. Sənəd siyasi-diplomatik, beynəlxalq dövriyyəyə girmədən işləməz hala gəldi.

Bu sövdələşmədən xəber tutan M. Ə. Rəsulzadə yeganə çıxış yolunu Cümhuriyyətin xarici işlər naziri M. H. Hacınskiyə xüsusi məktubunda qəti məzmunda ifadə etmişdir: "Necə olursa, olsun Bakını almaq, almaq və almaq lazımdır". "Biz hamını baş vermiş fakt qarşısında qoymalıyıq" mesajını versə də, M. Ə. Rəsulzadə "Mərkəz" bloku, həmçinin, bitərəf dövlətlərin səfirliliklərinə Azərbaycan sülh heyətinin sədri kimi nota göndərmişdir.

Bakının qurtuluş xəbərini İstanbulda alan Rəsulzadə hökumət başçısı F. X. Xoyskiyə təbrik teleqramı göndərmişdir. Noyabrın 7-də Bakıya dönən M. Ə. Rəsulzadə Bakının

Azərbaycana bağlılığı tarixini qələmə alaraq "Azərbaycan paytaxtı" başlıqlı məqalə ilə "Azərbaycan" qəzetiinin 5-ci sayında çıxış etmişdir. Məqalənin sonuncu hissəsi Cümhuriyyətin bir illik yubileyi ilə əlaqədar 1919-cu il mayın 28-də işıq üzü görmüş, "İstiqlal" məcmuəsində dərc edilmişdir.

Qurtuluş şəhidlərinin xatirəsinə ehtiramla 1919-cu il sentyabrin 15-də Azərbaycan ordusunun rəsmi keçidi oldu. Eyni zamanda "Qurtuluş abidəsi"nin bünövrəsi qoyuldu. Amma Azərbaycanın Sovet Rusiyası tərəfindən işgalli həmin abidənin tamamlanmasına imkan vermedi. Abidə qoyulmuş olsa idi belə, bolşevik hakimiyətinin bir mənalı olaraq tarixdən silmək istədiyi ilk milli izlərdən olacaqdı.

Qurtuluş günü kimi sentyabrin 15-i Azərbaycan istiqlal hərəkatının tarixinə yazılıdı: "Bu etibarla dəxi Eylülün 15-i qurtuluş günüdür"".

-Bəlli ki, 15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığı zəminində olan bir hadisədir...

F. Əhmədova: "Qafqaz İslam Ordusu Azərbaycan və Türkiye hərbi əməkdaşlığının şanlı səhifəsidir. Azərbaycan ordusu Osmanlı zabitlərinin dəstəyi ilə savaşa-savaşa qurulurdu.

Azərbaycanın görkəmli hərbi xadimləri Əlağa Şıxlinski, Həbib Səlimov və b. Osmanlı zabitləri ilə birgə şərəfli bir missiya gerçəkləşdirdilər. Qafqaz İslam Ordusu 100 ili aşan bir tarix yazdı. Türk milleti adına yaradılmış bu tarix sadəcə bir hərbi salnameyə deyil, 100 ilin sınağından çıxmış mənəvi

bağlılıqdır. Azərbaycan naminə canından keçmiş Türk əsgər və zabitinin məzarları Cümhuriyyətimizin hüdudlarını xəritədən torpağa köçürən, geniş Vətənimizin coğrafiyasına tikilmiş yaddaş abidəlidir. Azərbaycan xalqı sovet dövrünün yasaqlarına, təqiblərinə baxmayaraq, türk nişanlı məzarları qorumuş, saxlamış, müstəqilliyinə qovuşduğda isə bərpa-tikinti işləri aparıb, ətrafinı abadlaşdıraraq ziyarət yerinə çevirmişdir.

Bakının Azərbaycan xalqına qaytarılması yolunda şəhid olmuş türk hərbçilərinin uydugu məzarlıqlar bu gün ziyarət yerləridir. Bakının mərkəzində türk şəhidliyinə ucaldılmış abidənin yerləşdiyi yer Şəhidlər xiyabanıdır. XX yüzilliyin sonunda dövlət müstəqilliyini bərpa etmək naminə şəhid olmuş onlarla azərbaycanlıların məzarını ziyarət edərkən onların vaxtsız həyatdan getmələrindən kədərlənməklə yanaşı, hansı amal və əqidə yolunda mübarizə apardıqlarını unutmamalıyıq. Ümumi fəaliyyətimizi Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmlənməsi işinə yönəltməyi bacarmalıyıq".

B. Əziz: "Mən bir az fərqli səpkide danışacam. 2002-ci ilde Türkiyədə Bursa şəhərində "Qafqazda sabitliyin yaradılması" adlı beynəlxalq konfransda iştirak edərkən Türkiyə-Azərbaycan əlaqələrinin tarixi ilə bağlı bir məruzəm olmuşdum. Həmin konfransda belə söyləmişdim ki, Türkiyə-Azərbaycan qardaşlığı üçüncü bir millətin Qafqazdan sürgün edilməsinə, onlara qarşı soyqırım tətbiq edilməsinə və ya onların deportasiya edilməsinə yönəlməyib. Bundan başqa Qafqazda möhkəmlənmək üçün Rusiya və Ermənistanın ittifaqı müsəlman və türklərin Qafqazda tamamilə məhv edilməsinə, onların buradan sürgün edilməsinə yönəlib.

Türkiyə ilə Azərbaycanın dostluğu fərqli aspektdedir. Dünya birliyi bunu aydın bilməlidir. Avropa ölkələri öz sərhədlərinin təhlükəsizliyini Qafqazdan götürürlərse, onlar birmənəli şəkildə bilməlidirlər ki, Qafqazın sabitliyinin pozulmasının başlıca şərti erməni və rus birliyidir. Avropada təhlükəsizliyin təmin edilməsində bu faktor ciddi nəzərə alınmalıdır".